



■ Kazibek Şaxanov
Qazaxstan

Dartır divara sarı
Nəse səhra xalqını.
Zaman tərək edib gedib
Səhra qapılarını.

Qapıların qənşəri
Sönmüş ocaq yerləri.
Sərilib yerin üstə
Boz duman keçə kimi.

Tüstülərin altında
Don vurub tarlaları.
Enib ağ yuxulara
Çilənin bihuşdarı.

Yaddaşlar burum-burum
Göy üzünə millənin.

Göy buzlardan sop-soyuq
Qoca tarix dillənir.

Əsrin cəngindən çıxan
Üfüqdə dan sökülür.
Tozları yarib keçən
Arabaları ağlayır
Küləklər hönkür-hönkür.

MÜHARİBƏ HAQQINDA ŞAYİƏLƏR

Müharibə haqqında şayiələr
Müharibənin özü qəder
əzab verir insanlara,
bəlkə də bir az artıq.

Müharibə haqqında şayiələr
ürəkləri yaralayır,
bizi vaxtsız qocaldır.

Müharibə haqqında şayiələr
ümidləri öldürür:
Yolda oxumaq üçün kitab almağa,
Axşama dadlı bir şey yeməyin
qeydinə qalmağa,
Yeni bir filmə baxmağa,
Təzə paltarla çölə çıxmağa
qoymur.

Yenilik -
Keçmişdə və elə indi

olanları da
kökündən dəyişmək arzusudu.
Və əslində
mahiyət elə budu...

SƏNİN SƏSİN

Sənin səsin
Bilgisayar düyməsinin
Bağrından qopan səsidir.
Sadələşməliyündən
Notların ardınca qoşan həvəsidir.
Səs onun ancaq kökəsidir
Və bu mənə bəsdir...

UTOPIYA

Gün -
Ancaq ulduzların kölgəsidir...
Üfünqün ardında gecə var -
Günəşin lap üstündə...

BUZLAĞIN QARLI TORANI

Buzlağın qarlı toranı,
Taxtında
yun şala
bürünüb yatan
yamaqlı sahil...
Yanan piltə.
Sükuta can verən pərvanə
sayıqlayır, sayıqlayır və...
Və yuxularının
Dərinliyində itir.

* * *

Mənim dəyər verilməyən
türkülərim,
Daha sizi kimsə
rahatsız etməyəcək
toz basmış
kitab rəflərində...
Yaşayın özünüz üçün,
Daha nə bürüncək,
nə canlı efir...
Otağa qapanmış
köçərinin baxışları da
sərhəd tanıyarmış...
Daha sizə
nə ayaqla, nə əllə,
nə də gözle
toxunamazlar...
Nə peşmançılıq çəkərsiz,
Nə əmr yerinə yetirərsiz.
Daha ixtiyar sahibisiniz.
Sizə necə deyim...
Anama necə deyim...
Ki oğlun cüzama tutulub
"ağıllı olduğundan..."
O yadın biridir artıq.
Dipdiri atası ola-ola
əsl-nəsl bililməyən
vəhşi kimi
sergərdan olmalıdı daha.

Rus dilindən tərcümə etdi:
İbrahim İLYASLI